

1925

022

Bütün elqələrin proletarı,, birleşimi

A. 3AJIK.

APXHB

Kiraət qitablı.

قرائت کتابی.



672(075)



Baqı.
1925

327
مش

Molla Pənah Vakif.

Molla Pənah Vakif zamanlınlı ən kuvvətli əsir olmuyz, bəjuq əə'n (əan) və əəhrət kazanmışdır. Ismi belə zərbil-məsəl həqmuna qəçərəq, „Hər okyjan Molla Pənah olmaz“ dejərlər,

Vakif-Salahlı qəndində dogmuz və ilq təbiijə və təhsilini orada almış; mə'lymatını juqsəltməq üçün Oğencəjə qedib, oranın ən məzhydr alimləri və simafarı ilə qəruzmuz və mə'lymatını artırılmışdır. Vakif qəzəl bir alim, həmdə qəzəl bir əsir olaraq, Salahlıja dənmüşdür.

Istər oranın, istər Salahlı jajlalarını qəzəl təbibati Vakifin əsirliq istə'dadılı, daha qənc iqən, okzamaga başlamış, 1766-nı sənədə Oğrcustanda baz verən karızıklar səbəbinə Kazak mahalından bir çöklär, qəçməjə məcbyr oldykları, qibi, Vakif də Karabaga qəçub, orada saqın olmuyz. İste'dadı, əsirində az zamanda Karabag əhalisi, içində məzhydr olyb, „Pənah xanlı ən mukərrəb adamlarından olmuyzdyr. Pənah xandan sonra İbrahim xanlı dəxi hərmət və məhəbbətini kazanmış və onyn müzaviri olmuyzdyr.

1797-də Iran əhli Məhəmməd xan-i Kacar Kafkaza hucym edib, Oğrcustanı alt-üst edəndən sonra, Karabag üzərinə jurumuz, bir aj muharibədən sonra, İbrahim xan məglyb olarak, Belokan qəndinə kaçmış və məhəmməd əhli Kacar Karabagi zəbt, xanlı ən jaklı adamlarını kətl və həbs etmişdir.

O cümlədən vakifi, oglu Həsən aga ilə həbsə almışdır. O qəcə Məhəmməd əhli xidmətçisi tərəfin-dən kətl olyndygyna qərə, Vakif və oglu Həsən aga

həbsdən azad olmuyə və Məhəmməd xanın kətli barəsində dosty Vədadijə mənzym olaraq by məqtyby jazmılədir.

Ej Vədadi, ojerdiş-i dəvran-i qəç rəftara bak!
Ryzqara kıl tamaza, qarə bak, qirdarə bak!
Əhl-i zulmu necə bərbad ejlədi bir ləhzədə.
Həq-i adil, padsah-i kadiri kəhharə bak!
Subh sendu, zəb qi xəlkə kiblə idi bir çırak;
Ojecəqi ikbalı qər, qunduzdəqi idbarə bak!
Tac-i sərdən taqi ajrıldı dimag-purguryr;
Pajımal oldy təpiqlərdə səri sardarə bak!
Ibrət et Aga Məhəmməd xandan, ej qəmterə qəda!
Ta həyatın var iqən, nə sah, nə xynxara bak!...

Məhəmməd xanın vəfatından istifadə edərəq, İbrahim xanın kardaşı, oğlu Mehrabəli, bəj Karabag xanlığındı, ələ qəcirmis və İbrahim xanın jakıñ adamları, tamam kətl etdirmişdir qi, Vakif və oğlu Həsən aga dəxi o sıradə əldurulmuşdur. Məzari, 3yəzadadır.

3ejirlərindən numyna.

Bajram oldy, heç bilmirəm, nejləjim?
Bizim evdə doly çyal da jokdyr.
Dujujlə jag hamı, çokdan kyrtlyb,
Ət heç ələ duzməz, motal da jokdyr.
Allaha biz oldyk naşuqur bəndə.
Bir sez desəm dəxi kojmazlar qəndə.
Xalk batıb nogyla, zəqərə, kəndə;
Bizim evdə axta zogal da jokdyr.
Bizim by dunjada nə malımız var,
Nə də evdə sahib qamalımız, var
Vakifl ejunmə qi, qamalımız var;
Allaha suqr olsyn, qamal da jokdyr.

Dosty Vədadijə jazzlıqı məqtyb.

Ej Vədadi, jenə xan kyllygynda
Kaim olyb, nə kijamət ejlərsən;
Jaman ojezdən allah ezu saxlasın,
Ixlas ilə, qızı, xidmət ejlərsən ...

Belə dyrsan o kapıda kılı və jaz,
Jetisəriq bir çərəjə sərfəraz;
By dogry jolyndan əjilsən bir az,
Jəkin bil qi, çok xəjanət ejlərsən.

Bizim hərəmlərdir kyran oxyjan,
Ustundən, bazından ənbər kokyjan;
Onlar dəjil erqən, çatı tokyjan
Qimin işin qimə nisbət ejlərsən?

Kapıda yzadır yzyn oğəbeni,
Sajak dyr, tojya jedirmə dəni,
Arvat dejə-dejə əldurər səni,
Nə belə jatarsan, kəflət ejlərsən?

Xoş halına sənin yzyn dırnaklı,
Baldırı cirməqli, jalın ajaklı,
Jorgani, jasdığı tozly, topraklı.
Həmdəm ilə hərdəm sehbət ejlərsən.

Axşam sabah dyryr əlində çatı,
Byzag baglar, ojələr tymarlar atı,
Palçıga bylanır sury - syfatı;
Elə zadla sən də ulfət ejlərsən.

Əli myrdar, ojedər, xəmir jogyrar,
Cady-bitiq ilə ysak doqyrar,
Sez xəbər alanda, çır-çır çigirar,
Kylakların batar, hejbət ejlərsən.

Əllərin, uzlərin jydykları jok,
Jaşlarında dogry dediqləri jok,
Əsil çobandırlar, duduqləri jok;
Onlar ilə hərdəm səhbət ejlərsən.